

Unudulmaz dünya şöhrətli cərrah Mustafa Topçubaşov

Azərbaycan xalqı həmişə ona şöhrət getirən öz görkəmli elm xadimləri, bacarıqlı alimləri ilə fəxr edib. Belə elm xadimləri sırasında ulu önder Heydər Əliyevin "... Onun bizim üçün və gələcək nəsillər üçün qoyduğu ırs milli sərvətimiz, milli iftixarımdır", - deyə haqqında danışlığı akademik Mustafa bəy Topçubaşovun xüsusi yeri vardır.

Mustafa bəy Ağabəy oğlu Topçubaşov 1895-ci il avqustun 5-də qədim Azərbaycan torpağı olan İrəvan-da dünyaya göz açıb. Hələ məktəb illərindən elmi biliklərə yiyələnməyə meyilli olan Mustafa bəy Azərbaycanın maarifpərvər oğulları tərəfindən yaradılan İrəvan gimnaziyasını bitirdikdən sonra Kiyev Darülfünunun tibb fakültəsinə daxil olub. Gələcək alimin tələbəlik illəri tarixin ən çətin dövrlərindən birinə - I Dünya müharibəsinin getdiyi, Rusiyada çar üsüldarının devrildiyi və Oktyabr İnqilabının baş verdiyi illərə təsadüf edib. Vətəndən uzaqlarda təhsil alan gənc möhkəm iradə və dözüm nümayiş etdirərək, tibbi biliklərə tam yiyələndikdən sonra - 1919-cu ildə Vətəni Azərbaycana qayıdır. Mustafa bəy elə həmin ildə Bakı Dövlət Universitetinin tibb fakültəsində işə dəvət olunub. O dövrə Azərbaycanda milli tibb kadrlarının qıtlığı hökm süründü.

Mustafa bəy BDU-nun tibb fakültəsində fəaliyyətə cəlb edilən ali tibb təhsilinə malik ilk milli kadr olub. M.Topçubaşov BDU-nun tibb fakültəsində həm tibb elminin, tibbi fənlərin tədrisinin, həm də həkimlik sənətinin incəlikləri ilə məşgül olmaq iqtidarı onu özündə təcəssüm etdirə bilən ilk milli kadrlardan biri olmuşdur. Ümumiyyətlə, Azərbaycan səhiyyəsində, cərrahiyyə elmində və onun tədrisində bir sıra "ilk"lər məhz Mustafa bəy Topçubaşova məxsusdur.

M.A.Topçubaşov 1926-ci ildə bir qrup gənc həkimlə birlikdə Almaniya yaxınlığında elmi ezməsi üçün qeyri-şəxsi təşkilatdan sonra doktorluq dissertasiyası müdafiə edən ilk milli kadrlardan biri kimi də tarixin yaddaşında qalıb. Gənc alim 1930-cu ildə doktorluq dissertasiyası müdafiə edərək tibb elmləri doktoru alımlı dərəcəsinə və professor elmi adına layiq görüllər. Elə həmin ildə o, Azərbaycan Dövlət Tibb İnstitutunun (1930-cu il may ayının 9-da artıq BDU-nun tərkibindəki tibb fakültəsi) fəaliyyətini dayandırmış və Azərbaycan Dövlət Tibb İnstitutu təşkil edilmişdi) fakültə cərrahlığı kafedrasının müdürü vəzifəsində işləməyə başlamışdı. Bacarıqlı alim 1981-ci ilə qədər həmin kafedranın müdürü vəzifəsini şərəflə yerinə yetirib, bu yolda həm elmi, həm təlim-tərbiyə, həm də ictimai heyatda misilsiz xidmətlər göstərib, adını ölkəmizin səhiyyə tarixinə qızıl hərflərle yazdırıa bilmüşdür.

Müasirimiz olan əfsanəvi cərrah, akademik Mustafa bəy Topçubaşov bir-birinin ardıcınca bu sahədə möhtəşəm ixtiralara edir, dünya tibb elminin yeni nailiyyətlərlə zənginləşdirirdi. O, 1938-ci ildə "Analgezin" adlı efir-yağ ağrıkesicisini və ondan istifadə üsulunu kəşf etdi. 1945-ci ildə SSRİ Xalq Səhiyyə Komissarlığının Elmi-Tibbi Şurasının Farmakologiya Komitəsinin iclasında M.Topçubaşovun kəşf etdiyi sürəkli analgeziyada istifadə olunan efir-yağ qarışığının "Analgezin" adı altında buraxılması na icazə verilmişdir. Təklif olunan efir-yağ qarışığı (ağrıkesici) inyeksiyalarından təkcə cərrahi əməliyyatlarda deyil, həm də öddəsi sancıları, travmatik şok, tetanus, doğuş zamanında ağrısızlaşdırma vasitəsi kimi istifadə olunurdu. 1964-cü ildə SSRİ miqyasında bu üsulun tətbiqində qazanılan uğurlu nəticələrə görə akademik M.Topçubaşov keçmiş SSRİ dövründə elm adamlarına verilən ən yüksək mükafatlardan olan A.Vişnevski adına Müdafata layiq görüllər, xatirə medalı ilə təltif edilmişdir. Sonralar bu kəşf Nobel mükafatına da təqdim olunmuşdu...

Mustafa bəy Topçubaşov SSRİ-

də ilk dəfə olaraq evakohospitalların ixtisaslaşdırılması və növbələşdirilməsinin təşəbbüskarı kimi çıxış etmiş və mühərribə illərində (1941-1945) hərbi-səhra cərrahiyyəsi işinin təşkilində bu üsuldan geniş istifadə edilmişdir. Evakohospitallarda aparlığı çoxsaylı əməliyyat və müşahidələr M.Topçubaşova öz konstruksiyası əsasında portativ stereoskopik aparat yaratmağa imkan vermişdir. O, bir-birinin ardıcınca mürəkkəb cərrahi əməliyyatlar apararaq, yüzlərlə, minlərlə döyüşünü həyata qaytarmışdır. Mühərribə illərində periferik sinir zədələnmələrinin cərrahi müalicəsində onun təklif etdiyi bir sıra yeni preparatların tətbiqinə geniş yer verilmişdir. Bütün bunlar onu nəinki respublikamızda və keçmiş SSRİ-də, eləcə də dünya tibb elmi sahəsində məşhurlaşdırılmış, virtuoz cərrah kimi tanılmışdır. 1940-ci ildə M.Topçubaşova Əməkdar elm xadimi fəxri adı verilmiş, 1943-cü ildə isə o, Dövlət (Stalin) mükafatı laureati olmuşdur.

Azərbaycan SSR Elmlər Akademiyasının ilk 15 həqiqi üzvündən biri olan Mustafa bəy Topçubaşov, eyni zamanda, 1945-ci ildə Azərbaycan Elmlər Akademiyasının (indiki Azərbaycan Milli Elmlər Akademiyasının) yaradıcılarından, təsisçilərindən idi.

Akademik M.Topçubaşov 1945-50-ci illərdə respublikanın baş cərrahi və Azərbaycan SSR Səhiyyə Nazirliyi Tibb Xidməti idarəsinin sədri vəzifəsini daşımış, 1947-49-cu illərdə Eksperimental Təbabət İnstitutuna rəhbərlik etmişdir. O, 1949-cu ildə SSRİ Tibb Elmləri Akademiyasının müxbir üzvü, 1960-ci ildə isə həqiqi üzvü seçilmişdir.

Mustafa bəy 1951-ci ildən ömrünün sonuna Azərbaycan Elmlər Akademiyasının vitse-prezidenti olmuş və 1952-ci ildə Bolqaristan Elmlər Akademiyasının müxbir üzvü, 1954-cü ildə XI Lissabon Konqresində Ümumdünya Cərrahlar Assosiasiyasının üzvü seçilmişdir. O, Ümumittifaq Cərrahlar Cəmiyyətinin üzvü, Vişnevski adına Cərrahlar Cəmiyyətinin fəxri üzvü, Respublikada Siyasi və Elmi Bilikləri Yayan Cəmiyyətin sədri, Azərbaycan Cərrahlar və Uroloqlar Cəmiyyətinin fəxri sədri, SSRİ Böyük Tibb Ensiklopediyasının redaktorlarından biri, "Abdominal cərrahiyyə" jurnalının redaktoru, respublika və İttifaq miqyaslı elmi-tibb jurnallarının redaksiya heyətlerinin üzvü olmuşdur.

1956-ci ilin sentyabrında M.Topçubaşov Berlinde Cərrahların Beynəlxalq Konqresində sovet tibb elminin təmsil edən görkəmli alım, nəvət-cərrah kimi çıxış etmişdir. Onun "Öddəsi xəstəliyinin efir-yağ keyiməsi ilə müalicəsi" mövzusundakı məruzəsi mütəxəssislər tərəfindən yüksək qiymətləndirilmişdir. Məruzə əsasında tərtib edilən elmi məqalə həmin ildə Leypsiqdə çıxan beynəlxalq tibb jurnalında dərc olunmuşdur.

Mustafa bəyin tələbələri respublikada və onun hüdudlarından kənarnda bacarıqlı cərrah kimi fəaliyyət göstərir, müəllimlərinin adına layiq çalışırlar. Onun rəhbərlik etdiyi klinikada müasir cərrahiyyənin problemləri, öd yollarının, xərcəng xəstəliyinin cərrahiyyəsi, travma məsələləri, bərpa cərrahiyyəsi və s. problemlər üzərində daim axtarışlar aparılıb.

Ömrünün 62 illik əmək fəaliyyəti dövründə akademik M.Topçubaşov 100 minden artıq uğurlu cərrahiyyə əməliyyatı aparmışdır. Onun gərgin elmi və praktik fəaliyyəti ilə yanaşı, tibb kadrlarının hazırlanması işində böyük xidmətləri vardır. O, 300-dən artıq elmi işin və elmi-kültəvi məqalənin, 8 monoqrafiyanın, "Xüsusi cərrahlıq" adlı beşcildlik dərsliyin və dərs vəsaitlərinin müəllifi olub. Onun rəhbərliyi altında 12 elmlər doktoru və 30 elmlər namizədi alımlı dərəcəsi almaq üçün dissertasiya müdafiə etmişdir.

Bakıda inşa edilən Akademiya şəhərciyi, həmçinin, hazırda akademik M.Topçubaşovun adını daşıyan Elmi-Cərrahiyyə Mərkəzi, AMEA-nın



nəşriyyatı və mətbəəsi bilavasitə Mustafa bəyin təşəbbüsü və rəhbərliyi ilə yaradılmışdır.

Akademik M.Topçubaşov görkəmli ictimai xadim və bacarıqlı təşkilatçı kimi respublikada çox əhəmiyyətli işlər görmüşdür. O, uzun müddət respublika Ali Sovetinin sədri vəzifəsində çalışmış, SSRİ Ali Sovetinin deputati olmuş, Azərbaycan KP MK bürosu üzvlüyüne namizəd seçilmişdir.

Akademik M.Topçubaşov 1950-ci ildən ömrünün sonuna dek Azərbaycan Səlhi Müdafia Komitəsinin sədri, Sovet Səlhi Müdafia Komitəsinin, Asiya və Afrika Ölkələri ilə Həmşəlik Komitəsinin üzvü olmuşdur. Bu sahədə gördüyü ardıcıl və səmərəli fəaliyyətinə görə o, 1959-cu ildə Ümumdünya Səlhi Şurasının gümüş medalı və Sovet Səlhi Müdafia Komitəsinin fəxri fərmanları ilə təltif edilmişdir.

1975-ci ildə anadan olmasının 80 illik yubileyi ərefəsində SSRİ-nin ali mükafatına - Sosialist Əməyi Qəhrəmanı fəxri adına layiq görülən akademik M.Topçubaşov çoxillik məhəsuldar fəaliyyətinə, xalqın rifahı name minə gösterdiyi əvəzsiz xidmetlərinə görə 4 dəfə Lenin ordeni, Bolqaristan Xalq Respublikasının III dərəcəli "Kirili" və "Mefodi" ordenləri, eləcə də Qırızı Əmək Bayrağı, "Şərəf Nişanı", "Qızıl Ulduz", "Oktyabr İnqilabi" ordenləri, "Qafqazın müdafiəsinə görə", "Almaniya üzərində qələbəye görə", "Fədakar əməyə görə" medalları ilə, "SSRİ-nin sanitər müdafiəsi əlaçısı" döş nişanı və çoxsaylı digər mükafatlarla təltif edilmişdir.

1995-ci ilin dekabr ayında Azərbaycan Elmlər Akademiyasının vitse-prezidenti, Azərbaycan Elmlər Akademiyasının və SSRİ Tibb Elmləri Akademiyasının həqiqi üzvü, Bolqaristan Elmlər Akademiyasının müxbir üzvü, Əməkdar elm xadimi, Sosialist Əməyi Qəhrəmanı Mustafa bəy Ağabəy oğlu Topçubaşovun anadan olmasının 100 illiyi münasibətə onun Azərbaycan Tibb Universitetinin fakültə cərrahlığı kafedrasında çalışdığı iş otağında Xatirə muzeyinin təntənəli açılışı olmuşdur. Görkəmli alimin adını daşıyan indiki III cərrahi xəstəliklər kafedrasında keçirilən rəsmi açılışda Azərbaycan Respublikasının səhiyyə naziri, N.Nərimanov adına Azərbaycan Dövlət Tibb Universitetinin rektoru və başqaları çıxış etmiş, görkəmli alim və ictimai xadim M.Topçubaşovun həyat və fəaliyyətindən, insanı keyfiyyətlərinə danışmışlar. Alimin qızı dosent Zemfira xanım Topçubaşova ailəsi adından muzeyin təşkilatçılara öz minnətdarlığını bildirmişdir. Muzey hazırda da öz fəaliyyətini davam etdirir və həmin muzeyə akademik M.Topçubaşovun tələbələrinən olan dosent Ş.Əliyev rəhbərlik edir.

Görkəmli alim, ictimai-siyasi və dövlət xadimi, akademik Mustafa bəy Topçubaşovun həm indiki, həm də gələcək nəsillərə örnek olan zəngin irsi daim yaşayır və yaşayacaqdır.

Fariz CAMALOV,
professor, ATU-nun III cərrahi xəstəliklər kafedrasının müdürü,
Səfa ƏLİYEV,
Əməkdar müəllim, III cərrahi xəstəliklər kafedrasının dosenti,
akademik M.A.Topçubaşovun
Xatirə muzeyinin rəhbəri.